

“Məqsəd aşıq musiqisinə yeni baxışı təqdim etməkdir”

Bakıda konsert verməyə hazırlaşan Təbrizin məşhur “Dalğa” musiqi qrupunun rəhbəri deyir ki, müasir dövrdə aşiq musiqisinə elmi yanaşma zəruridir

Təbrizin məşhur "Dalğa" musiqi qrupu paytaxtımızın qonağıdır. Bu yaxınlarda musiqi qrupu Heydər Əliyev Sarayında "Qarabağ dərdi" adlı konsertlə çıkış edəcək. Qrupun rəhbəri, tanınmış aşiq Çingiz Mehdipur "Kaspı"nın qonağı olarkən aşiq sənətinin sırlarından, bu qədim sənətin hazırlığı vəziyyətindən danışdı.

ASIQ SƏNƏTİNİ ELMİLƏSDİRMƏK

- Aşıq musiqisinin açılmamış sırları coxdurmu?

- Aşiq sənəti o taylı, bu taylı xalqındır. Bu, ata-babalarımızdan bizə qalan miras kimi dəyərli xəzinədir. Həmin xəzinənin qorunub saxlanması üçün biz məsuliyyət daşıyıraq. Aşiq sənətini yaşatmaq üçün bu sahədə mövcud olan potensiallar da çox önemlidir. 27 ildir ki, "Dalğa" musiqi qrupunu təşkil etmişəm. Bu müddət ərzində 30-dan çox ölkədə konsert programı ilə çıxış etmişəm. İlk dəfə olaraq mən bu sənətə elmi yanaşaraq, saz havalarını nota köçürümüşəm. Məndən əvvəl bu işi heç kim görmeyib. Deyə bilərem ki, aşiq musiqisində yeni bir aranjimanla çıxış edirəm. Aşiq musiqisinin açılmış çox sirləri var. Xalqımız o sirlərlə, hələ tanış deyil. Çox təessüf ki, biz bugün bu sənəti hələ öz xalqımıza tanıtdırmağa çalışırıq. Bunda isə xalqımızın günahkar deyil, bu, mənim və həmkarımın borcudur. Dünyanın böyük alımları ile bu sənət haqqında müzakirələr açanda, onlar heyrətdə qalırlar. Heyf ki, sazımız indiyə qədər olduğu kimi tanınmayıb. Həm bu tayda, həm də o tayda çox gözəl saz ifaçılarımız var. Ancaq indiyə qədər yalnız keçmişlərdəki ifaları savadsız və elmsiz şəkildə lərden çıxıb. Biz aşiq musiqisine hüdud tətbiq edib onu "Tovuz aşıqları", "Borçalı aşıqları" və ya "Təbrizin Qaraçuxur aşıqları" deyə məhdudlaşdırıbmamalıyıq. Bizim sazımızda eə qabiliyyət var ki, onun hüdudlarını aşılı-keçmək mümkündür. Sazımızla klassik əsərlər ifa etmişik. Mənim tələbələrim 25 ildir ki, notla əsərlər çalışırlar. Mənim yaratdığım "Rövşən" musiqi məktəbində 400-ə yaxın tələbəm vardi. O məktəbdə dünyanın böyük bəstəkarlarının - Motsartın, Beethovenin əsərlərini çalmışıq. Bu ifalar bizim sazin qüdretini üzə çıxarıb.

yamsılayaraq təqdim ediblər. Bu sənətin klassikliyini çıxları bilmir. Sazi aşıqların qarşısına qoyub "haqqında danış" desək, inanın ki, alet haqqında elmi cəhətdən danışa bilmezler. Məsələn, sazin pərdə düzümlərinin hansı intervaldan asılılığı və ya köklərinin nəden ibarət olduğunu söyləməkdə çətinlik çekerlər. Dünya xalqlarına saz barədə danışmaq üçün onun haqqında bilgiyə malik olma-
maq utancıvericidir.

- Sazın qüdrətini üzə çıxarmaq, onu daha geniş tanıtmırmaq üçün hansı işləri görmək olar?

- Bu sənətə dünyaya çıxməq mümkündür. Men İspaniyada 100 ölkə arasında solo ifaçılığına görə birinci yera layiq görülmüşəm. Həmçinin ayrı-ayrı ölkələrdə ifalarımı dinləyən musiqi mütəxəssisləri "musiqinizdən hiss edirəm ki, yaşadığınız ərazi coğrafi baxımdan dağlı-daşlı yerlərdir" - deyirlər. Musiqi öz ifası ilə məxsus olduğu xalqın tarixini, coğrafi ərazisini, yaşayışını təqdim edə bilir. Bu, böyük missiyadır. Həmçinin bu soneti xalqımızla bərişdirmək lazımdır. Bir sıra sazlar var ki, onlar bu gün elmi baxımdan sehnədə olmağa qadir deyillər. Ancaq bizim sazımız elmi baxımdan musiqi üsulundan uzaq deyil. Bu sazi elmiləşdirmək və onu yenidən xalqa çatdırmaq lazımdır. Bu gün evlərimiz gitara və ya başqa musiqi aletləri ilə doludur. Men onların eleyhinə deyiləm. Ancaq bizim sazımız xaricdəki insanların heç birinin evində yoxdur. Biz bunu bacarmamışq. Ata-babamızdan qalan bu böyük

dər dövlət qayğısı da olmalıdır. Dövlət bu sənətə sahib çıxmasa, aşiq sənəti çayxana seviyyəsində qala-
caq. Aşiq sənətini bu seviyyədən qaldırmaq üçün onun mütəxəssislə-
rini toplamaq və bu sənətin elmi ba-
xımdan tədrisi ilə məşğul olmalarına
şərait yaratmaq lazımdır. Yalnız
bundan sonra həm sənətin müsiqi-
də tutduğu yer bəlli olar, həm də onu
dünyaya çıxarmaq mümkünleşə.
İrana gəlincə, bilirsiniz ki, İranda
aşiq sənətinin Aşiq Abas Tufarqanlı,
Xəstə Qasım kimi sərkərdəleri olub.
Bu gün aşiq sənəti İranda daha çox
inkışaf edib. Orada 7-8 aşiq mühiti
və onların hər birinin özünəməxsus
havaları var. Xüsusən Təbriz, Qara-
dağ mühitində aşiq sənəti çox se-
viyyəlidir. Dünyada vahid müsiqinin
bir dili var. Bizim müsiqimiz melodi-
ya, ritm baxımından elə rəngarəng-
dir ki, heç bir xalqda bunlar yoxdur.
Aşiq müsiqisini dünyaya tanıtmağın
yegane yolu elmi yanaşma və müsi-
qinin vahid dili olan notla dünyaya
yaymaqdır. Bütün dünya müsiqiləri
get-gedə elmileşir.

Aşiq Çingiz Məndirüp 1961-ci ildə Güney Azərbaycanın Qaradağ bölgəsinin Kəleybərinin Şix Həsənlı kəndində anadan olub. Uşaqlıqlından müsiqini sevib və Qaradağın təninizmiş aşıqlarından sayılan əmisi Aşiq Eynullanın yanında aşığıq ve qopuz çalmağın sırlarını öyrənib. Çingiz 1977-ci ildə Tehrana gedərək orada müsiqi öyrənməyə davam edib və bir neçə il Azərbaycan türkcasında olan aşiq bəstələri ilə tanış olub. 1983-cü ildə Tehran Çəng müsiqi məktəbində müsiqi yazmağa və notları toplamağa başlayıb. Çingiz 1989-cu ildə Təbrizə qayıdan dan sonra ustad Yəhya İsmayıllızadədən müsiqi nəzəriyyəsini öyrənib. 1990-ci ildə "Daiğa" müsiqi qrupunu yaradıb.

Aşiq Çingiz "Qopuz məktəbi" və onun elminin öyrənməsi" və "Aşiq havaları" kitablarının müəllifidir.

karlıq, həm də rəqs edirdilər. Onlar öz ifalarında bir neçə sənəti birləşdirildilər. Get-geda hər şey dəyişir. Ancaq buna da təbii baxmaq lazımdır.

zim qrupun konserti olanda 3500 nəfərlik zaldə iki gün bir dənə də boş yer olmadı. Başqa xalqlar da bu sənəti İranda sevirlər. İranda başqa müsəlklərə necə yanaşırlarsa, aşiq

- İranın özündə də müxtəlif aşiq məktəbləri var. Həmin məktəblərin Azərbaycandakı müxtəlif bölgələrin aşiq məktəbləri ilə, o cümlədən Borçalı aşiq muhitini ilə hansı oxşar və fərqli cəhətləri var?

musiqisinə də elə yanaşılır. Bu işi sistemli görmək lazımdır. Mən 21 il əvvəl 4 ay Kanadada qalaraq müxtəlif şəhərlərde konsertlər verdim. Məqsədim orada qalmış idim. Ancaq yaxşı ki, qalmadım. Çünkü ondan sonra "Dalğa" qrupunu yaratdım, bu

A photograph showing a man and a woman seated at a wooden table during an interview. The man, on the left, is wearing a light-colored checkered blazer over a purple shirt and a dark tie, and has a mustache. He is gesturing with his hands as he speaks. The woman, on the right, is wearing a white t-shirt and glasses, and is listening attentively with her hand near her mouth. They are positioned in front of a white wall that features the word "KASPI" repeated in a red, stylized font. To the right of the woman, a small flag with horizontal stripes of green, yellow, blue, and red is partially visible. On the table between them are two small glasses filled with tea and two boxes of biscuits. One box is labeled "Bisküvi" and the other "Bisküvi Honnefci".

**USTAD-ŞAGİRD
ƏNƏNƏSİ DAHA YOXDUU**

- İndi tez-tez sazin dəyişmiş formasında və fonaqrama ilə aşiq havalarını eşidirik. Bu ifaları modern aşiq müsikiləri saymaq olar mı? Ümumiyyətlə, hazırkı ifaçıların həqiqindən fikirləriniz marağlıdır.

- Çox gözəl solo ifaçılarımız var. Ancaq onlar aşiq sənətinin klassikiliyindən bir qədər uzaqlaşıblar. Onlara qulaq asanda ifalarından Aşiq Ədalətin musiqisinin zövqünü almaq olmur. Ve yaxud oxuyanlardan heç vaxt Əkbərin ifasının hissini alıbilmirəm. 40-50 il bundan əvvəl oxuyan aşıqların ifalarının heç birini bugün eşitmirəm. Bu gün hansı toydan dastan oxudurlar? İndi bu dastanları da yaşatmağın yolları var. 100 il

bundan evvel aşıqlarımız elə gözəl oxuyublar ki, onların ifalarında bütünlüklər musiqi prinsiplerine əməl olunub. Yəni onlar ustad görüblər. Ancaq həmin ustad-şagird ənənəsi dahanı yoxdur. Əvvəller musiqi sinədən-si-nəyə keçmişdi. Bu gün artıq bu ənənəyə yoxdur. Hər kəs əlinə bir saz alıb səs yemək səs yeyəməyi istəyir. İndi sehnədə rəqqaslar elə ifa edirlər ki, aşığa yalnız oxumaq qalır. Aşıq keçmiş ifasını elden verib. Keçmişdə isə aşıqlar öz ifalarında həm oxuyur, həm saz çalır, həm bestə-

- Bu gün Tovuz, Gədəbəy, Borçalı, Qazax aşiq mühitləri ilə Təbrizin Qaradağ aşiq mühitinin heç bir fərqi yoxdur. Ya da 5-6 fərqli havaları var. Bunun da səbəbi uzun müddət ölkələr arasında rəbitənin qırılması olub. Ancaq burada çalınan havaların hamisini biz orada radio, televiziya vasitəsilə eşidirik. Ancaq Borçalı aşiq mühitində bir az Urmiya aşiq mühitinin təsiri hiss olunur. Şirvan aşiq mühiti isə bunlardan fərqlidir. İranda olan Qaradağ, hətta Zəncan aşığıları da Şirvan aşiq mühiti havalarını eynilə ifa edirlər. Mən budefəki konsertimdə 3-4 Şirvan aşiq məktəbinin müsiqilərindən yeni oranjimanlar etmişəm. Təbrizdə Qaradağ, Urmiya, Sava, Həmədan, Zəncan, Qaşqay, Xorasan aşığılarının hər birinin özlərinə aid 60-70 havaları var.

- İranda aşiq havaları ən çox
harada təqdim olunur - konsert-
lərdə, toylarda, yoxsa mərasimlər-
də.

- Aşiq musiqisi demek olar ki, hər bir yerdə ifa olunur. Yeni bir nəsil yetişir ki, onlar aşiq sənətini qorumağı özllerinə vəzifə hesab edirlər. Ancaq bu aşiq mühittləri ilə müqayisədə Qaradağ aşiq mühiti daha çox sevilir. İlk dəfə aşiq musiqisi üçün bilet satışını 20 il əvvəl "Dalğa" qrupu həyatə kecirib. Tehranda bi-

- İndi çox böyük bəstəkarlar var,
mətnini aşiq musiqisinə çevirmək
olarmı?

eserlər də yazırlar. Ancaq mən o eserlərə qulaq asanda hər hansı bir avropanının aşırına qulaq asdırımı

avropalının eserine qıraq asdıgını hesab edirim. Bu, müsiqin bütün janrlarına aiddir. Orada Azərbaycan müsiqisini hiss eləmirəm. Sintezin əleyhine deyiləm, bu, insanların bir-birini sevməsi, bir-birinə yaxın olması kimidir. Aşiq havası yaratmaq, yazmaq çətin deyil. Aşiq müsiqisində təkçə qəzel oxunmayıb. Ancaq o not üzərində de işləmek olar. Ümumiyyətə, aşiq müsiqisində bütün şeir səpkilərini oxumaq olar. Mən Ramiz Rövşənin "Qara paltarlı qadın" serbest şeirinə de müsiqi bəstəleyərək onu vokal formasında işləmişəm. Ancaq onu aşiq havasına da çevirmek olar. Burada melodiya ya-zanda gerek yamaq olmasın. Aşiq havasını yaratmaq üçün gerek müsiqinin dorululuğu dicişənən

- Bu yaxınlarda təqdim edəcəyiniz konsertin özəlliyini necə

izah edardiniz?

- Konserti təşkil etməkdə məqsəd aşiq müsiqisinə yeni baxışı təqdim etməkdir. Bu konsertdə aşiq se-nətinin gücünü, potensialını, açılma-mış sirlərini göstərmək niyyətində-vik

Söhbətləşdi
Təranə Məhərrəmova